

AKADEMİK İSA HƏBİBBƏYLİNİN AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRİMƏ KONSEPSİYASI

(Əvvəli ötən sayalarımızda)

Ədəbiyyatşunaslıq elminin ədəbiyyatın inkişafında Zaman faktorunun roluna münasibəti məsələsində “qəti”-liyini vurgulayan İsa Həbibbəyli, bir sırada ədəbiyyatşunasların, o cümlədən Yaşar Qarayevin bu məsələyə baxışının (“Zamanın çöhrəsi yalnız sənətin güzgüsündə görünür. ...Zaman öz əbədiyyətini sənətlə dərk edir” - Y.Q) eyni olduğunu yazar.

İsa Həbibbəyli Zaman və ədəbiyyat münasibətlərində hər iki tərəfin rolu və əhəmiyyətinə də ədəbiyyatşunaslıqda ciddi nəzər salındığını, böyük ədəbiyyat Zamana münasibətdə çox ciddi tərəf müqabili olduğu, qarşılıqlı münasibətlərdə ədəbiyyat ağırılıq təşkil edəndə Zaman irəli getdiyi, ədəbiyyatın idealları Zamanın ictimai-mənəvi təkamülünə və proseslərin tarixi gedisətinin inkişafına xidmət etdiyi, yeni Zaman özünün yeni ədəbi axınlarını və ədəbiyyatını yaratdığı fikrindədir.

Lakin sovet ədəbiyyatşunaslıq elmində Zamana obyektiv elmi münasibət deyil, “siyasi-ideoloji yanaşmalar əsas kimi qəbul olunduğu”ndan ədəbiyyat və dövran münasibətləri dəyərləndirilərkən gerçeklikdən çox hakim sinfin prinsiplərinə üstünlük verildiyini, elmi fikirdə Zaman faktorunun “ictimai-tarixi reallıqlarına görə yox, ideoloji cəhətdən qazandığı mövqeyə görə diqqət mərkəzinə” çəkildiyini, bunun da Azərbaycan ədəbiyyatı da daxil olmaqla, keçmiş sovet cəmiyyətində təmsil olunan digər xalqların ədəbiyyatının tarixi inkişaf yolunun əsl mahiyyəti şərh ediləndə və dövrləşdiriləndə, əsasən, “ideoloji amillərə istinad edildiyini” görür. Sovet cəmiyyətinin ideologiyasındaki tarixi keçmişin unutdurulması, “manqurtlaşdırma” (Çingiz Aytmatov) siyasetinin həyata keçirilməsi, xalqların yalnız bolşevizm dövründən sonra əsl inkişafa çatması ideyasının geniş təbliğ olunmasının çoxəsrlik ədəbiyyat tarixinin elmi cəhətdən dövrləşdirilən məsələsini arxa plana keçirdiyini, sovet ideologiyasının geniş mənada insan cəmiyyətinin dövrləşdirilməsində əsas kimi qəbul etdiyi ictimai formasiyalar nəzəriyyəsi də “Zamanı obyektiv reallıqlarına görə yox, sinfilik prinsipinə əsaslanan ideoloji mahiyyətinə əsasən dəyərləndirməyi diqqət mərkəzinə” çevirdiyi, ona görə də sovet hakimiyəti illərində Azərbaycan ədəbiyyatı tarixində dövrlər üzrə bəhs olunarkən cəmiyyətin inkişafına marksist baxış nəzərə alınmaqla sinfilik və proletar beynəlmilelçiliyi kimi ideoloji prinsiplərdən çıxış edilmiş olduğu qeyd edilir.

Sovet dövründə yazılmış Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı kitab və dərsliklərdə dövrləşdirməyə xüsusi maraq göstərilmədiyini, bununla belə, “ədəbiyyatımızın çoxəsrlik inkişaf yolu boyu müxtəlif əsrlərdə yaşayıb-yaratmış yazıçı və şairlərin əsərləri təhlil edilib qiymətləndirilərkən sinfilik prinsiplərinə əsaslanan formasiyalar nəzəriyyəsinə dair ideoloji meyarlar” in mütləq diqqətə alındığını görür.

Dövrləşdirmənin sovet dövrü modeli açıq elan olunmasa da, ədəbiyyat tarixində bəhs olunarkən ictimai for-

masiyaların formallaşması haqqındaki marksizm təliminə uyğunlaşdırılması, ədəbiyyat tarixinin dövrləşdirilməsinə ibtidai icma və ilkin feudal dövlətlərinin yaranması mərhəlesi qədim dövr, feudalizmin inkişafi orta əsrər dövrü hesab edilməsi, XIX əsr və XX əsrin əvvəllərinin ədəbiyyatı xüsusü mərhələ hesab edilsə də, “həmin dövr sovet hakimiyətinə görə əks və zidd sistem kimi qəbul olunan kapitalist münasibətlərinin formallaşması mərhəlesi olduğu üçün real mahiyyətinə görə deyil, tarix etibarilə ədəbiyyatın əhatə dairəsini göstərən əsrləri bildirən rəqəmlər əsasında, məsələn, “XIX əsr Azərbaycan ədəbiyyatı kimi” adlandırılır.

Sovet ədəbiyyatı dövrünün ölkədə sovet hakimiyətinin qurulma-sından deyil, bir az əvvəldən - marksizmin və ya bolşevizmin yaranmasından və ya Rusiyada “sosialist inqilabının qələbəsi” - çarizmin zor gücünə devrilməsi dövründə hesablandığını yazan İsa Həbibbəyli “ədəbiyyat tarixinin ictimai formasiyalara görə dövrləşdirilməsi ədəbiyyatda gedən proseslərə müəyyən dərəcədə uyğun gəlsə də, onu tam və obyektiv ifadə edə bilməmişdir. Çünkü bu qaydada dövrləşdirilmə prosesində yalnız cəmiyyətin ümumi inkişaf qanuna uyğunluqlarına ideoloji yanaşmalar nəzərə alınmış, xalqın keçdiyi təkamül proseslərinin fərqli özünəməxsusluqları, hər dəfə yeniləşməsinin milli ədəbiyyatdan gələn səbəblərinin müəyyən olunması diqqətdən kənarda qalmışdır. Bundan başqa, ictimai formasiyalara dair təlim Qərb ölkələrinin inkişaf prosesləri əsasında formalşdırıldığı üçün Şərqi xalqlarının, o cümlədən Azərbaycan xalqının yaşadığı təkamül proseslərini real ifadə edə bilməmişdir. Ona görə də ədəbiyyatların formasiyalar üzrə dövrləşdirilməsi prinsipi Azərbaycan ədəbiyyatının təcrübəsində heç də hər zaman obyektiv reallığı ifadə etmək imkanında, yaxud gücündə olmamışdır”, - deyir. Bununla da, Azərbaycan ədəbiyyatının dövrləşdirmə məsələsinə bəslənilən birtərəfli münasibətin böyük tarixi olan “ədəbiyyat tarixində gedən real proseslərlə eyni səviyyədə” səsləşmədiyini açıqlayır. Eyni zamanda, cəmiyyətin inkişafına marksist təlimi nöqtəyi-nəzərindən yanaşılması Azərbaycan da daxil olmaqla sovet xalqlarının “tarixi taleyi, mübarizəsi, təkamülü ilə heç də həmişə uyğun gəlmədiyi üçün həmin ədəbi-mədəni prosesin dialektikasının dəqiq müəyyən olmasına” maneqilik törətdiyini göstərir.

SSRİ-nin dağılması və müstəqil dövlətlərin yaranması, milli və bəşəri idealların önə çıxmazı dövrləşdirməyə dair ideoloji baxışları tədricən aradan qaldırdığını, müstəqilliyini əldə etmiş xalqların hər biri “keçdiyi tarixi-mədəni inkişaf proseslərinə və ideya-siyasi hədəflərinə uyğun olaraq özünün milli dövlətçilik ideologiyasını” formalasdırığını, bunun bütün keçmiş sovet ölkələrində olduğu kimi “Azərbaycanda çoxəsrlik ədəbiyyat tarixinin dövrləşdirilməsi probleminə yenidən qayıtmak zərurətini elmi fikrin gündeminə” götərdiyini vurgulayır.

Çağdaş ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində ayrı-ayrı ölkə-

lərdə yeni təşəbbüslerin meydana çıxmamasını, dövrləşdirmə prinsiplərinin müəyyən olunmasında fərqli yanaşmaların mövcud olmasını, rus ədəbiyyatşunaslığında irəli sürülen dövrləşdirilmə modelləri haqqında Maksim Qorki adına Ədəbiyyat İnstitutunun direktoru, professor Vadim Polonskinin “nəzəri cəhətdən bu problemə elmi yanaşmanın əsas istiqamətini, metodologiyasını müəyyən etməyə” açar verən fikirlərini (“Bu gün elə akademik ədəbiyyat tarixi modelini əsl novator hesab etmək olar ki, burada onun “hədsiz mürəkkəbliyi” nəzərə alınsın və bu ədəbiyyat tarixində... milli söz sənətinin təka-mülə... düzəltli sxem şəklində deyil, çoxvariantlı inkişaf istiqamətlərinin mərkəzi kimi təqdim olunsun. Həmçinin ağırılıq mərkəzi zəruri olaraq oxşarın bənzərsizliyə, qon-

rinə, milli məfkurəyə uyğun gəlməməsi;

2. Ayri-ayri müəlliflərin və ya müəlliflər kollektivinin yazış nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə, monoqrafik tədqiqatlarda dövrləşdirilmədə keçmişdə müəyyən edilmiş mərhələlərdən uzaqlaşa bilməmək hallarının aşkar nəzərə çarpması;

3. Dövrləşmə meyarlarında və mərhələlərin müəyyən olunmasında pərakəndəliyin müşahidə olunması;

4. Dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin vahid sisteminin yaradılması zərurətinin meydana çıxması;

5. Dövrləşdirmə prosesində dünyada gedən ədəbi-tarixi proseslərin nəzərə alınması zərurəti”.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşunaslıq elmində çoxəsrlik ədəbiyyat tariximiz və müasir ədəbi proses dövrləşdirilərkən ilk növbədə təsnifat üçün elmi prinsiplərin, nəzəri konsepsiyanın müəyyən edilməsini “ən mühüm şərt” bilən İsa Həbibbəyli bu fikirdədir ki, “bu məqsədlə müxtəlif coğrafiyalarda yaranan ədəbiyyatşunaslıq əsərlərində oxşar və fərqli baxışların meydana çıxması dövrləşmə prosesində mövcud hazır sxemlərdən yox, dünya təcrübəsindən yaradıcı şəkildə faydalanaqla ilk növbədə xalqın və ölkə ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yolunun reallıqlarına əsaslanmağı tələb edir. Ədəbi-tarixi reallıqlar isə yazıçı və şairlərin ictimai formasiyalar üzrə qruplaşdırılması kimi deyil, cəmiyyətdə və ədəbiyyatda baş vermiş mühüm yeniləşmələrin: siyasi-tarixi və mənəvi proseslərin qabarması və çəkilməsi, ədəbi cərəyanların, janrların, üslubların yaranması, dəyişməsi və inkişaf etdirilməsi mənasında qəbul edilməlidir”.

Eyni zamanda bu fikrini də bildirir ki, “yenidən dövrləşdirmə zamanı Azərbaycan xalqının milli maraqlarından və dövlətçilik meyarlarından çıxış etmək də zəruri tələblərdən biri olmalıdır”. Bütün bunları nəzərə alaraq, Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi üçün konseptual baxımdan aşağıdakı prinsiplərə əsaslanmağı faydalı hesab edir:

1. Azərbaycanlıq məfkurəsi.
2. Sivilizasiya faktoru.
3. Ədəbi-tarixi prosesin reallıqları.
4. Azərbaycanda ədəbi cərəyanlar.

Şifahi xalq ədəbiyyatı Azərbaycan etnosunun milli-mənəvi ruhu və epos təfəkkürünün möhtəşəmliyini nümayiş etdirməsi məsələsinə toxunur. Azərbaycanlıq ideyasının isə “ictimai-ədəbi fikir meydanına” XIX əsrin ikinci yarısından etibarən gəlsə də, bundan əvvəlki dövrlərdəki ümumtürk təfəkkür tərzi ədəbiyyatın milli zəmində inkişafını müəyyənleşdirdiyini qeyd edir. XI-XII əsrlərin farsdilli Azərbaycan poeziyasındaki atalar sözləri və məsəlləri, dilimizdəki frazeoloji birləşmələri, yer adları, azərbaycanlı obrazlar “yazılı ədəbiyyatda azərbaycanlıq ideyasının təməllərini təşkil edir”.

(Davamı var)

Gülxani PƏNAH



şu sıralarda-ədəbi və ictimai-siyasi baxımdan baş verənlərin fərqliliyinə düşməlidir”) diqqətə çökən İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi məsələsinin böyük bir dövr yaşadığını göstərməklə yanaşı, sovet dövründə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi inkişaf yolundan dövrlər üzrə söz açılkən “mərkəzdən” diktə edilmiş hazır və pərakəndə sxemlərə istinad olunduğunu qeyd edir. Sovet sistemi ədəbiyyatın dövrləşdirilməsi obyektiv elmi əsaslar üzərində deyil, ideoloji prinsiplər əsasında qurmuş olduğunu, ona görə də müstəqillik illərindəki Zamana və ədəbiyyata obyektiv ədəbi-tarixi baxış Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi üçün yeni konsepsiyanın müəyyən olunmasını tələb etdiyini diqqətə çəkir.

XX əsrin son illərində və müstəqillik dövrünün əvvəllerindən Yaşar Qarayev, Nizami Cəfərov, Nazif Qəhrəmanlı və başqalarının milli ədəbiyyat tariximizin keçdiyi çoxəsrlik təkamül proseslərini əks etdirən meyar və prinsip axtarışları dövrləşdirmə konsepsiyasının hazırlanması və inkişaf mərhələlərinin müəyyənleşdirilməsi üçün əhəmiyyətli elmi baza və əsas təməl yaratmaq ideyasını yerinə yetiridiyi, hazırlı şəraitdə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi haqqında elmi-nəzəri konsepsiyanın hazırlanmasının aşağıdakı təməllərini yaradığını bildirir:

“1. Azərbaycan ədəbiyyatı tarixinin keçmiş sovet ideologiyası əsasında aparılmış dövrləşməsinin ədəbi-tarixi proseslərin reallıqlarını əks etdirməməsi, müstəqillik dövrünün prinsiplə-